

İŞEMİK OPTİKOPATİYANIN İNKİŞAFINDA VERTEBROBAZİLYAR SİSTEMDƏ QAN DÖVRANI POZĞUNLUQLARININ ROLU VƏ MÜALİCƏSİ

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı ş., Azərbaycan

Açar sözlər: vertebrobazal qan dövrəni, transkraniel, ekstrakranial və intraorbital doppleroqrafiya, oftalmodinamometriya

Görmə orqanını qidalandıran damarlar beyin damarlarının davamıdır. Beyində baş verən patoloji dəyişikliklər əksər hallarda görmə orqanında öz əksini tapır. Bu səbəbdən beyin ilə görmə orqanı arasındaki sərhəddə yerləşən görmə siniri və onun qidalanmasında iştirak edən damarlar daha çox riskə məruz qalır. Məlum olduğu kimi, onurğa və kəllə beynində baş verən bir sıra xəstəliklər görmə orqanında da dəyişikliklərə səbəb olur. Hələ 2001-ci ildə H.B.Душин və əməkdaşları [1] beyin damarlarının vertebrobazilyar hövzəsində tranzitor işemik tutmaların görmə funksiyalarının ani pozğunluqlarına səbəb olduğunu göstəriblər. Bildiyimiz kimi, görmə orqanının qan təchizatında həm daxili, həm də xarici yuxu arteriyalarının şaxələri iştirak edir. Bu damarlar həm də onurğa və baş beyini vaskulyarizasiya edirlər [2]. Bu nöqtəyi-nəzərdən görmə orqanının qan təchizatı pozğunluğu ilə müşayiət olunan patoloji proseslərdə onurğa və baş beyinin də qan təchizatının vəziyyətini öyrənmək məqsədəyənqundur.

Görmə orqanının qan damarlarında gedən dəyişiklikləri təyin etmək üçün müxtəlif metodlardan (oftalmodinamometriya, oftalmodinamoqrafiya, pletizmoqrafiya, reoftaloqrafiya, angioqrafiya və s. istifadə edilir [3, 4]). Bu metodlar, əsasən, müxtəlif xəstəliklərdə görmə orqanı damarlarında gedən dəyişiklikləri əks edir və bu xəstəliklərin müalicəsində düzgün yol seçmək imkanı yaradır [3, 5, 6, 7, 8, 9, 10]. Biz, görmə sinirinin qan dövrəni pozğunluğu ilə müşayiət olunan işemik optik neyropatiyalarda onurğa və baş beyin qan təchizatının vəziyyətini öyrənmək üçün son 15-20 il ərzində xarici ölkə alımları tərəfindən geniş istifadə edilən [11, 12, 13, 14, 15] beyin qan təchizatının vəziyyətini noninvaziv yolla tədqiq edən ultrasəs doppler üsulundan istifadə etməyi qərara aldıq (oftalmoloji tədqiqat işləri akad. Z.Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzində, beyin qan dövrənin doppler üsulu ilə müayinəsi isə Türk-Amerika Tibb Mərkəzində aparılmışdır).

Qeyd etmək istərdim ki, beyin qan dövrənin doppler üsulu ilə müayinəsindən oftalmologiyada istifadə edilməsi ilk təşəbbüs deyil. Hələ 1990-ci ildə Л.А.Кацнельсон, Т.И.Фарафонова, А.Бунин [4] boyun nahiyyəsində odlu silah və bicaqla yaralanmalarda cərrahi əməliyyatdan sonra doppler üsulundan istifadə edib, görmə orqanının qan təchizatının kəskin pozulmasını müəyyən etmişlər. Karacostas D., Terzidou C., Voutas C. [15] 2001-ci ildə ümumi yuxu arteriyasının kecməməzliyində izolə olunmuş işemik optikopatiya müşahidə etmişlər. Л.А. Тарасова, Т.Н.Киселева, А.А.Фокина [1] boyun nahiyyəsində bıçaq yaralamasından sonra xəstələrdə ön və arxa işemik optikopatiyanın əlamətlərini müşahidə etmişlər. Biz isə görmə sinirinin qan təchizatının pozulması ilə müşayiət olunan işemik optikopatiyalarda ekstrakranial, intrakranial və intraorbital qan dövrənin vəziyyətini öyrənməyi qərara aldıq. Eyni zamanda görmə sinirinin və tor qişanın qan təchizatının vəziyyətini bilmək üçün oftalmodinamometriya üsulundan istifadə etdik və vertebrobazilyar qan dövrənin göstəricilərlə oftalmodinamometrik göstəricilər arasında əlaqəni təyin etmək qərarına gəldik.

Məqsəd.

İşemik optikopatiyanın vertebrobazillyar sistemdə qan təchizatının vəziyyətilə görmə siniri və tor qişanın qan təchizatının göstəriciləri arasında münasibəti müəyyənləşdirmək və buna uyğun etiopatogenetik müalicə təyin etməkdir.

Material və metodlar.

Bu məqsədlə görmə sinirinin qan dövrəni pozğunluğu ilə müşayiət olunan işemik optikopatiyalı (İOP) 24 xəstə (42 göz) müayinədən keçmişdir. 18 halda işemik optikopatiya hər iki gözdə müşahidə olunur. Xəstələr aşağıdakı yaş gruplarına ayrılır: 40 yaşa qədər 4 xəstə, 40-70 arasında 16 xəstə, 70 yaşdan sonra 4 xəstə. Xəstələrə ümumi-kliniki, oftalmoloji müayinələr, biokimyəvi analiz aparılıb qanın laxtalanma xüsusiyəti öyrənilmişdir, 8 xəstəyə Optik koherent tomoqramma (OKT) müayinəsi tətbiq edilmiş, 17 xəstədə Bailart oftalmodinamometrilə arteriya oftalmikada qan təzyiqi ölçülmüş, 21 xəstəyə Türk-Amerika Tibb Mərkəzində İtalya istehsalı olan DWL cihazında ekstrakranial, transkraniel və intraorbital doppler müayinəsi aparılmışdır.

Alınan nəticələr və müzakirəsi.

Tədqiqat nəticəsində məlum oldu ki, İOP-lı xəstələrdə əksər hallarda patoloji proses ikitərəfli olur. Xəstəlik əvvəlcə bir gözdə başlayır, sonralar digər göz də prosesə cəlb olunur. Sonralar prosesə cəlb olunan gözdə xəstəlik nisbətən yüngül keçir. Bunu onunla izah etmək olar ki, aparılan ümumi müalicə həmin gözdə xəstəliyin inkişafının

garşısını alır. Yuxarıda qeyd etdiyimiz kimi, xəstəlik ən çox yaşlı şəxslərdə təsadüf edilir. Bunu yaşlı şəxslərdə hemodinamikanın və qanın koaqulyasiyon xüsusiyyətlərinin dəyişməsilə izah etmək olar. Bu şəxslərdə qanda hiperkoaqulyasiya əlamətləri müşahidə olunur.

OKT müayinəsində işemik İOP-da görmə siniri başının qalınlaşması - temporal hissədə 200 mk (normada 65-78 mk), üst tərəfdə 100-200 mk (normada 80-85 mk), nazalda 100-150 mk (normada 85-86 mk), aşağı hissədə 220 mk (normada 100-138 mk), diametrinin böyüməsi - 1,82 mm (normada 1,5mm) müşahidə olunur.

Oftalmodinamometriya Bailart oftalmodinamometrində aparılmışdır. Oftalmodinamometrik üsulla işemik İOP-da arteriya oftalmikada sistolik, diastolik və orta dinamik qan təzyiqinin yüksəlməsi, nəbz təzyiqinin və qan təchizatının əmsalının isə azalması müəyyən edilmişdir ki, bu da görmə siniri başının və tor qışasının qan təchizatının pozulduğunu göstərir (Cədvəl 1).

Cədvəl 1.

İOP-lı xəstələrdə oftalmodinamometrik müayinənin nəticələri

Göstəricilər	Normal (Mm c.s.)	İOP-lı xəstələrdə (Mm c.s.)	P
Göz arteriyasında sistolik təzyiq	80 ± 1,56	86 ± 1,7	>0,01
Göz arteriyasında diastolik təzyiq	56 ± 1,2	61,5 ± 1,7	>0,01
Göz arteriyasında nəbz təzyiqi	37,2 ± 0,6	28,4 ± 1,2	>0,001
Göz arteriyasında ortadinamik təzyiq	60,6 ± 1,04	64,7 ± 1,5	>0,01
Göz dibinin qan təchizatı əmsalı	38,9 ± 1,01	31,1 ± 1,4	>0,001

Cədvəldən göründüyü kimi İOP-lı xəstələrdə göz arteriyasında qan təzyiqi yüksək olub hesabla 86/61 mm c.s. təşkil edir. Ancaq görmə siniri və tor qışanın qan təchizatının vəziyyəti haqda daha dəqiq məlumatı göz dibinin qan təchizatı əmsalını (qradiyenti) təyin etməklə almaq olar. Bu əmsal orta dinamik təzyiqlə (ODT) gözdaxili təzyiq (GDT) arasındaki fərqdən ibarətdir. Göz dibinin qan təchizatı əmsalına müəllifin adıyla Lobşteyn əmsali deyilir:

Lobşteyn əmsalı = ODT- GDT

İOP-da Lobşteyn əmsalı azalıb $31,1 \pm$ mm c.s. təşkil edir (normada $38,9 \pm 1,01$ mm c.s.).

İşemik optik neyropatiyalarda arteriya oftalmikada sistolik təzyiqlə diastolik təzyiq arasında fərq isə $28,4 \pm 1,2$ mm c.s. təşkil edir (normada $37,2 \pm 0,6$ mm c.s.). Bu fərq arteriya oftalmikada qanın perfuzion təzyiqinin səviyyəsinin azaldığını göstərir.

Beləliklə, işemik İOP-da göz arteriyasında qan təzyiqinin yüksək olmasına baxmayaraq göz dibinin qan təchizatı əmsalı və qanın perfuzion təzyiqi normadan aşağı olur. Bu göstəricilərdən aydın olur ki, İOP-lı xəstələrdə arteriya oftalmika gərgin (rigid), göz dibinin qan təchizatı isə azalmış olur.

Oftalmodinamometriyada alınan nəticələr orbital damarların doppleroqrafiyada öz təsdiqini tapıb. Tədqiqat nəticəsində müəyyən olmuşdur ki, arteriya oftalmikada qanın axma sürəti azalır. Bununla yanaşı vertebrrobazilyar sistemdə də qanın axma sürəti zəifləyir. Bunu ekstrakranial, transkranial və intraorbital doppleroqrafik müayinələrdən aydın görmək olar (cədv.2):

Cədvəl 2

İOP-da vertebrrobazilyar sistemdə qanın axma sürətinin göstəriciləri (Doppler müayinəsi əsasında)

Doppler müayinəsi aparılmış nahiyyə	Xəstələrin sayı	Qanın axma sürəti (sm/ san)				
		Normada sm / san	Azalıb	Artıb	Dəyişməyib	Azalma dərəcəsi
Orta beyin arteriyasında	21	75-130	10		11	82-106
Daxili yuxu arteriyası şaxələrində	21	40-80	9		12	34-40
Art. Ophthalmikada	21	35-55	12		9	20-30
Art.supratroxlearisdə	21	15-20		15 (20-38)	6	-
Bazal Rozental venalarda	21	11-37	Aşağı həddə	aşağı həddə	21	16-22
Sinus rektusda	21	14-28	Normal həddə		21	18-22
Vertebral damarlarda	21	32-60	20		1	25-40

Cədvəldən göründüyü kimi, 21 xəstədən 10-da orta beyin damarlarında, 14 xəstədə daxili yuxu arteriyalarının sifonlarında və bütün xəstələrin fəqərə damarlarının V1-V3 seqmentində qanın axım surətinin 25-50%-ə qədər azalması müşahidə edilmişdir. Bu xəstələrdən 12 nəfərdə daxili yuxu arteriyasının şaxəsi olan arteriya oftalmikada qanın axım surəti kəskin olaraq azalıb, 20-30 sm/san (normada 35-55sm/san) təşkil eymışdır, 9 nəfərdə isə normanın aşağı həddində olmuşdur. Bununla yanaşı xarici yuxu arteriyasının şaxəsi olan arteriya supratroxlearisda kompensator olaraq qanın axım sürəti artıb. Büttün bunlar göstərir ki, intraorbital qan dövranının pozulması ilə yanaşı vertebrobazilyar sistemdə də qan dövranının pozulması müşahidə olunur. Bazal Rozental venalarda və Sinus rektusda isə qanın axım sürəti dəyişməyib.

Bu göstərir ki, görmə sinirinin qan dövranı pozğunluğu kəllə beyninin və onurğa beyninin boyun fəqərələri nahiyyəsində gedən dəyişikliklərlə sıx əlaqədardır. Beləliklə, beynində və görmə sinirində qan dövranı pozğunluğunun eyni mənbədən və eyni mənşəli olduğunu bilərkən görmə sinirində müşahidə edilən dəyişiklikləri tədqiq etməklə beyn qan dövranında gedən dəyişikliklər haqqında müləhizə yürütülmək olar və ya əksinə. Məhz buna görə biz, İOP-lı xəstələrin müalicəsində vertebrobazilyar sistemdə gedən qan dövranının hemodinamik dəyişikliklərinin korreksiyası ilə yanaşı qanın koaqulyasion dəyişikliklərini də nəzərə alıb etiopatogenetik kompleks müalicə tədbirləri hazırladıq. Kompleks müalicədə hemodinamikanı korreksiya edən preparatlardan, antikoaqulyantlardan, damargenəldənlərdən və s. istifadə etdik. Optikopatiyanın vaskulitlərlə əlaqədar olduğu hallarda isə iltihab əleyhinə preparatlardan yararlandıq.

Nəticə:

1. OKT müayinisində optik neyropatiyada görmə siniri diskinin ölçüləri böyüyür;
2. Oftalmodinamometriyada göz arteriyasında qan təzyiqi artır, görmə siniri başının və tor qışanın qan təchizatı zəifləyir və qanın perfuzion təzyiqi azalır;
3. Ekstrakranial, intrakranial və intraorbital doppleroqrafiyada arteriya oftalmikada və vertebrobazilyar qan-damar sistemində qanın axım sürəti azalması müşahidə olunur.

ƏDƏBİYYAT

1. Тарасова Л.Н., Киселева Т.Н., Фокина Ф.Ф. Глазной ишемический синдром. М.: Москва. 2003. 176 с.
2. Луков Л. Ишемические оптикопатии / Актуальные проблемы офтальмологии. Москва, Медицина, 1981 с. 54-75.
3. Ağayeva. T.C., Изучение состояния регионарной гемодинамики глаза при диабетической ретинопатии. / дис.на соискание канд. мед.наук 1989.
4. Кацнельсон Л.А., Фарафонова Т.И., Бунин А.Я. Сосудистые заболевания глаз. М. Медицина, 1990. 272с.
5. Касымова М.С. Распространенность и причины нарушений кровообращения в сосудах зрительного нерва // Вестн. Офтальмол. №5, 2002, с. 51-53
6. Ермакова Н.А., Балишанская Т.И. Клинические особенности изолированного ангита сетчатки // Вестн. Офтальм., 6, 2000, с.16-20.
7. Смирнова Т.В., Козловская Н.Л., Киселева Т.Н. и др. Передняя ишемическая нейропатия, ассоциированная с антифосфолипидным синдромом // Вестн. Офтальмол. № 6, 2006, с. 46-47.
8. Гусева М.Р., Дубовская Л.А. Эффективность применения церебролизина при заболеваниях зрительного нерва у детей разного возраста. // Вестн. Офтальмол. №3, 2005. с.17-20.
9. Мощетова Л.К., Мизгирева А.П., Серова Н.К. Ишемическая нейропатия / Глазные болезни, под ред. В.Г. Копаевой 2002 с.344-349.
10. Мощетова Л.К. и сотр. Роль антикоагулянтов в лечении острой сосудистой патологии // Клин Офтальмология, том 6, №3, 2005, с. 93-98. . 11. Karacostas D., Terzidou C., Voutas C. Izolated ocular ischemic syndrome with no cerebral involvement in common carotid artery occlusion // European Journal of Ophthalmology/ Vol. 11 no. 1, 2001 / pp. 97-101.
11. Харлап С.И. и сотр. Гемодинамические характеристики ЦАС и глазничной артерии при атеросклеротическом поражении сонных артерий по данным ультразвуковых методов исследования // Вестн. Офтальмол. № 5, 1998, с. 39 -44.
12. Плотникова Ю.А. и сотр. Анализ результатов допплерографии ЦАС в норме и при различной глазной патологии // Вестн. Офтальм., 5, 1999, с.17-19.
13. Киселева Т.Н. и сотр. Кровоток в сосудах глаза при дву типа течения глазного ишемического синдрома // Вестн. Офтальм., 1, 2001 с. 22-24.
14. Киселева Т.Н. Ультразвуковые методы исследования кровотока в диагностике ишемических поражений глаза // Вестн. Офтальм., 4, 2004, с.3-8.
15. Karacostas D., Terzidou C., Voutas C. Izolated ocular ischemic syndrome with no cerebral involvement in common carotid artery occlusion // Europ. J. of Ophthalmology, 2001, v.11, N1, p.97-101.

Агаева Т.С., Алиева Ш.Н., Гасымова Х.Х., Гаджиева А.Н., Гулиев Э.Р.

НАРУШЕНИЕ КРОВООБРАЩЕНИЯ В ВЕРТЕБРОБАЗИЛЛЯРНОЙ СИСТЕМЕ И ЕГО РОЛЬ В РАЗВИТИЕ ИШЕМИЧЕСКОЙ ОПТИКОПАТИИ.

Национальный Центр Офтальмологии имени академика З.А.Алиевой, г.Баку.

Ключевые слова: вертебробазиллярное кровообращение, транскраниальная, экстракраниальная и интраорбитальная допплерография, офтальмодинамометрия.

РЕЗЮМЕ

Цель. Изучение роли нарушения транскраниального и экстракраниального кровообращения в возникновении и развитии ишемической оптикопатии и назначение патогенетического лечения.

Материал и метод. С этой целью исследованы 24 больных (42 глаз) с ишемической оптикопатией, проведены, допплерографические исследования в вертебробазиллярной и интраорбитальной сосудистой сети, разработано комплексное лечение направленное на коррекции не только глазного, но и мозгового кровообращения.

Результаты проведенных исследований показывают, что у 10 больных из 21 больного с ишемической оптикопатией наблюдается снижение кровотока до 80-106 см/сек.(в норме 75-130 см/сек.) в средних мозговых сосудах, обеспечивающих до 80% кровоснабжения головного мозга, у 14 больных – сифонах внутренней сонной артерии до 34-40 см/сек (в норме 40-80 см/сек.), у 12 больных – в глазничной артерии и у всех больных в VI-VIII вертебральных сосудах. Скоростной поток крови в венах Розенталя и в прямом синусе составлял 18-22 см/сек. (в норме 14-28 см/сек.) – изменения незначительные. При этом отмечалось усиление кровотока до 20-38 см/сек. в артерии supratrochlearis, являющейся ветвью наружной сонной артерии.

Учитывая, что сосуды глазного яблока являются продолжением сосудов мозга, мы проводили комплексное лечение, направленное на коррекцию кровообращения не только зрительного нерва, но и головного мозга.

Kasimov E.M., Agayeva T.S., Alieva Sh. N., Gasimova Kh.Kh., Gadjiyeva A.N., Aghaeva G.A., Guliev E.R.

THE ROLE OF THE BLOOD CIRCULATION VIOLATION IN THE VERTEBROBASILAR SYSTEM IN THE DEVELOPMENT OF THE ISCHEMIC OPTICOPATHY AND ITS TREATMENT.

National Centre of Ophthalmology named after academic Zarifa Aliyeva, Baku, Azerbaijan.

Key words: vertebrobasilar blood circulation, transcranial, extracranial, and intraorbital dopplerography, ophthalmodynamometry.

SUMMARY

PURPOSE. Study of the role of the transcranial and extracranial circulation violation in the beginning and development of the ischemic opticopathy and results of its treatment.

Material and method. With this purpose 24 patients (42 eyes) with ischemic opticopathy were investigated, dopplerographic researches in the vertebrobasilar and intraorbital vascular network were performed, the complex treatment directed to the correction not only of the ocular but of the cerebral circulation was elaborated.

Results. The results of these investigations have proved to indicate that in 10 patients out of 21 one with the ischemic opticopathy the blood flow decreases up to 80-106 cm/sec (75-131cm/sec in N) in the middle cerebral vessels, providing up to 80% of brain's blood circulation, in 14 patients – in the siphons of the internal carotid artery up to 34-40cm/sec (N40—80cm/sec), in 12 patients – in the ophthalmic artery and in all patients in the VI-VIII-th vertebral vessels. Rapid blood flow in Rosenthal's veins and in the direct sinus was 18-22cm/sec (14-28cm/sec in N) – the changes are insignificant. Herewith, the blood flow intensification up to 20-38cm/sec in the supratrochlearis artery was noted which is the branch of the external carotid artery.

Taking into consideration that the vessels of the eyeball are the continuation of brain vessels, we had performed the complex treatment directed to correction of blood circulation not only of optic nerve but of brain as well.